

London Universitet Kolleci


London Universitet Kolleci (*University College London*) Londonun mərkəzində Qover küçəsində yerləşir. Kolleç Birləşmiş Krallığın ən aparıcı ali təhsil ocaqlarından biridir. Məktəbin açılmasında məqsəd irqindən, sinfi mənsubiyyətdən və dinindən asılı olmayaraq istənilən şəxsin İngiltərədə ali təhsil ala bilməsini təmin etməkdir. Kolleç Britaniyanın “QS World University Rankings” jurnalının 2015–2016-cı tədris ili üçün reyting sıralamasında 7-ci, “Times

Higher Education World Reputation Rankings” jurnalının 2016-cı il üçün reyting cədvəlində 20-ci yerdədir. Ali məktəb Böyük Britaniyanın nüfuzlu ali məktəblərini birləşdirən “Russell Qrupu”na, “G5” adlanan elit universitetləri sırasına, Avropa Universitetləri Assosiasiyasına və Avropa Tədqiqat Universitetləri Liqasına daxildir. London Universitet Kolleci (LUK) Oksford və Kembriçlə birlikdə “Qızıl üçbucaq” adlı üçlükdə təmsil olunur.

Yerləşir: Böyük Britaniya, Mərkəzi London, Blumsberi rayonu
Yaranma tarixi: 1826-cı il
Tipi: Dövlət
Akademik heyəti: 7070 nəfər
Tələbələr ümumi sayı: 35615 nəfər
Rəsmi saytı: www.ucl.ac.uk



Kollecin elmi-tədqiqat laboratoriyasında



Kitabxanası



2016-cı ilin məzunları

Tarixi

London Universitet Kolleci 1826-cı ildə “London Universiteti” adı altında təsis edilmişdir. London Universiteti həmin dövrdə daha çox dini məktəblər kimi tanınan Oksford və Kembriç universitetlərinə oxşar dünyəvi məktəb olaraq yaradılıb. Universitetin yaranmasını filosof Ceremi Bentamin adı ilə bağlayırlar. C.Bentamin bu prosədə iştirak etməsinə baxmayaraq, onun təhsil və cəmiyyət haqqında irəli sürdüüyü radikal ideyalar kollecin yaradıcılarını, xüsusilə şotlandiyalı Ceyms Mil və Henri Brumu rəhbərlik edir. Universitetin əsas binası 1827-1828-ci illərdə Tomas Hosmer Şeferd tərəfindən inşa edilmişdir. 1836-cı ildən London Universiteti London Universitet Kolleci kimi fəaliyyət göstərməyə başlayıb. 1838-ci il noyabrın 28-də kral fərmanı ilə London Universitet Kollecinin nizamnaməsi təsdiqlənib. Bu təhsil ocağı yarandığı gündən bütün tələbələrə, irqlərə və dinlərə aid olan tələbələr qəbul edib. 1878-ci ildən kolleçə qız tələbələr qəbul olunub. 1893-cü ildə İngiltərədə ilk tələbə təşkilatı məhz burada yaradılıb.

1907-ci ildə yeni kral nizamnaməsi qəbul edilir və bütün institutları London Universitetində birləşdirilir. Nizamnaməyə əsasən, institutlar müstəqil olaraq elmi dərəcələr vermək hüququnu itirir, yalnız London Universiteti bu hüquqa malik olur. Bu, 1977-ci ilədək davam edir və yeni nizamnamə kollecin müstəqilliyini bərpa edir. 2005-ci ildən başlayaraq London Universitet Kolleci müstəqil olaraq tələbələrə elmi dərəcələr verir. Bununla yanaşı, kolleç London Universiteti ilə də sıx əlaqələr qurur.

2008-ci ildə London Universiteti Kolleci Britaniya universitetləri arasında ilk olaraq Avstraliya ilə bu ölkənin ərazisində Energetika və Resurs Məktəbinin yaradılması haqqında müqavilə bağlayıb.

2010-cu ildən sonra ali məktəb genişlənməkdə və öz strukturunu yeniləşdirməkdə davam edib. 2012-ci il yanvarın 1-də London Universitetinin farmakologiya məktəbi London Universitet Kolleci ilə birləşib. 2012-ci ilin mayında London Universitet Kolleci, London İmperial Kolleci və İntel şirkəti Intel Collaborative elmi-tədqiqat institutunu yaradıblar. Kolleç və Təhsil İnstitutu 2012-ci ilin oktyabrında London şəhər məktəb sisteminin inkişafı, müəllimlərin hazırlanması, təhsil sahəsində tədqiqatların aparılması məqsədilə strateji alqaları yaradıblar. Bu proses 2014-cü ildə başa çatıb.

Universitet bu gün

London Universitet Kolleci XXI əsrin əvvəllərinə kimi London Universitetinin tərkibində fəaliyyət göstərən. Kollecin əsas kampusu Qover və Qordon küçələrində yerləşir, lakin Londonun bütün ərazisində kollecin binaları mövcuddur. Əsas kampusun ərazisində “Euston meydanı”, “Uorren küçəsi”, “Russell meydanı” və “Quc küçəsi” metro stansiyaları var. Kampusun ətrafında Britaniya Kitabxanası, Britaniya Muzeyi, Kral İncəsənət Akademiyası, Britaniya Tibb Assosiasiyası, London Universiteti, Təhsil İnstitutu kimi məşhur müəssisələr yerləşir. Universitetin yeni binalarından London Nanotexnologiyalar Mərkəzinin, 2005-ci ildə şahzadə Anna və Çexiya Respublikasının prezidenti Vatslav Klaus tərəfindən açılmış Slavyan və Şərqi Avropa Mədəniyyəti Məktəbinin binasını, Oftalmologiya İnstitutunu qeyd etmək olar.

London Universitet Kollecinə 11 fakültə, 70-dən çox departament və institut fəaliyyət göstərir. 2016-cı ilin məlumatına əsasən, ali məktəb 200 bakalavr, 398 magistr və 122 tədqiqat proqramları təqdim edir.

Kollecin İncəsənət və humanitar elmlər fakültəsində ingilis, yunan, latın, ivrit və 20-dən artıq Avropa xalqlarının dilləri, eləcə də fəlsəfə tədris olunur. Bundan əlavə, fakültədə Sleyd təsviri İncəsənət Məktəbi mövcuddur. Fakültənin məqsədi tələbələrə elmi maraqlarının ardınca getməklə intellektual səviyyələrini fərdi şəkildə inkişaf etdirməyə yardım göstərməkdir. Bartlett memarlıq fakültəsi 1841-ci ildə yaradılıb. Fakültəyə memarlıq, tikinti və layihə idarəçiliyi, enerji, Şəhərsalma və digər departamentlər daxildir. Beyin elmləri fakültəsində mərkəzi sinir sisteminin araşdırılması sahəsində məşhur alimlər və professorlar çalışır. Bu fakültədə nevrologiyanın bütün sahələri, o cümlədən siqnal molekullar şəbəkəsi, əsəb sisteminin strukturu və funksiyaları, dərk etmə qabiliyyəti və s. öyrənilir. Fakültədə Qulaq, Psixi sağlamlıq, Nevrolofiya, Oftalmologiya institutları fəaliyyət göstərir. Mühəndislik fakültəsi biokimya, kimya, ətraf mühit mühəndisliyi, informatika, elektron və elektrik mühəndisliyi, mexanika mühəndisliyi, tibb, fizika və bioenerji, elmin idarə edilməsi və innovasiya departamentlərinə əhatə edir. Hüquq fakültəsi dünyanın ən nüfuzlu hüquq məktəblərindəndir. 1826-cı ildə yaradılan fakültə İngiltərədə dinindən asılı olmayaraq bütün tələbələrin, həmçinin qadın tələbələrin qəbulunu həyata keçirən ilk hüquq məktəbidir. Təbiət elmləri fakültəsinə bioloji elmlər, psixologiya və dil departamentləri daxildir. Fakültə ali məktəbin Nevrologiya, Koqnitiv nevrologiya institutları, biotibbi tədqiqat, tibb tarixi mərkəzləri, molekulyar hüceyrə biologiyası laboratoriyası ilə sıx əməkdaşlıq edir. Riyaziyyat və fiziki elmlər fakültəsinə kimya, yer haqqında elmlər, riyaziyyat, təbiət elmləri, fizika, astronomiya və başqa departamentlər daxildir. Bu fakültə Materialların tədqiqi, risk və fəlakətlərin azaldılması, Yer Elmləri, Eksperimental Biologiyada Riyaziyyat, Fizika elmləri, habelə digər mərkəzlərlə əlaqə yaradıb. Sosial elmlər və tarix fakültəsinə antropologiya, iqtisadiyyat, arxeologiya, coğrafiya, tarix, siyasi elmlər və digər departamentlər daxildir. Tibb elmləri fakültəsi London Universitet Kollecinin Tibb Məktəbini, tibb üzrə elmi tədqiqatla məşğul olan departament və institutları özündə birləşdirir. Bu məktəb ölkədə fəaliyyət göstərən ən iri tibb məktəblərindəndir. 1746-cı ildə yaradılmış Milfseks hospitalının və 1847-ci ildə təsis edilmiş Royal Fri Hospitalının tibb məktəblərinin 1988-ci ildə birləşməsi nəticəsində universitetin hazırkı Tibb Məktəbi yaradılıb. Məktəbin ilk adı Royal Fri Tibb Məktəbi olub. 2008-ci ildə təhsil ocağının adı dəyişdirilərək London Universitet Kollecinin Tibb Məktəbi adlandırılıb. Tibb Məktəbi bir-birilə əlaqəli olan 11 hospital ilə birgə fəaliyyət göstərir. Kolleç tərəfindən maliyyələşən Universitet Kolleci, Kral Müstəqil və Vittington hospitalları Londonun ən böyük mərkəzi xəstəxanalarındanndir. LUK-un xəstəxanaları, əsasən, Blumsberi rayonunun ətrafında yerləşir. İctimai səhiyyə fakültəsində uşaqların, qadınların reproduktiv sağlamlığı, əhəlinin sağlamlığı və ürək-damar xəstəlikləri üzrə tədris proqramları həyata keçirilir. Fakültə insanın həyatında baş verən və əhəli ara-

sında xəstəliklərin yaranmasına səbəb olan bioloji, psixoloji və sosial prosesləri tədqiq edir.

Ümumilikdə, ali məktəbin 17 müxtəlif kitabxanası var. Kitabxanaların ümumi fondu 1,5 milyon cild-dən artıqdır. Kitabxanalara buraxılış elektron kart vasitəsilə mümkündür. Kitabxanalar “eUCLid” (Evklid) adlanan şəbəkə-kataloq sistemilə birləşir. Ən böyük kitab kolleksiyası kollecin əsas binasında yerləşən kitabxanadır. Otaqın binasında, kollecin mərkəzi gümbəzinin altında rəssam Con Flaksmannın sənət əsərlərindən ibarət Flaksmann qalereyası yerləşir. İkinci ən böyük kitabxana LUK Elmi kitabxanasıdır. Burada mühəndislik, riyaziyyat, coğrafiya, antropologiya elmlərinə aid kitab və jurnallar yığılıb. Digər kitabxanalardan tibbi kitablar toplanan Kryusiform (xaçvari), Ətraf mühitin öyrənilməsi, Slavyan və Şərqi Avropa mədəniyyətləri kitabxanaları qeyd etmək olar. London Universitet Kollecinin Tarixi və Mədəni Tədqiqatlar Kitabxanası Böyük Britaniyada ilk əlyazmalar, arxiv və nadir kitablar toplanan mərkəzdir. Bu kitabxanada orta, XVIII-XX əsrlərə aid əlyazmalar, müxtəlif sahələri əhatə edən arxiv sənədlər qorunur. Ən qədim əlyazma 1505-ci ilə aiddir. Kolleksiya, adətən, şüşə rəflərdə nümayiş olunur. 2004-cü ildən başlayaraq universitetin kitabxanaları “USL Eprints” adı altında İnternet şəbəkə sistemində qoşulub.

London Universitet Kolleci dünyanın ən böyük axtarış-tədqiqat mərkəzlərindən biridir. Bu ali təhsil ocağı elmi-tədqiqatların maliyyələşməsinə xüsusi diqqət yetirir. Kollecin nəzdində LUK Energetika İnstitutu, LUK Kompüter Elmləri, LUK Cına-yətərkərlər və Təhlükəsizlik, Foton Sistemlər (Kembriç Universiteti) birgə LUK elektrotexnika və elektrik mühəndisliyi, LUK Virtual mühit və virtualizasiya, molekulyar modelləşdirmə və materialşünaslıq, Şəhər sabitliyi və fəlakət, Biokimya mühəndisliyi mərkəzləri fəaliyyət göstərir. Həmin mərkəzlərdə 9000-dən çox aspirant tədqiqatlar aparır.

Universitetin nəzdində bir neçə incəsənət və elm muzeyi fəaliyyət göstərir. Bunlardan Misir və Sudan arxeoloqlarının nadir kolleksiyaları saxlanan, cəmiyyət üçün daim açıq olan Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradılmış geologiya, 1847-ci ildə təşkil olunan, müxtəlif dövrlərdə yaşamış incəsənət xadimlərinin əsərləri saxlanan İncəsənət Əsərləri Kolleksiya-larını qeyd etmək olar. Eyni zamanda universitetin biologiya şöbəsində yerləşən, professor Frensis Haltonun adı ilə Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradılmış geologiya, 1847-ci ildə təşkil olunan, müxtəlif dövrlərdə yaşamış incəsənət xadimlərinin əsərləri saxlanan İncəsənət Əsərləri Kolleksiya-larını qeyd etmək olar. Eyni zamanda universitetin biologiya şöbəsində yerləşən, professor Frensis Haltonun adı ilə Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradılmış geologiya, 1847-ci ildə təşkil olunan, müxtəlif dövrlərdə yaşamış incəsənət xadimlərinin əsərləri saxlanan İncəsənət Əsərləri Kolleksiya-larını qeyd etmək olar. Eyni zamanda universitetin biologiya şöbəsində yerləşən, professor Frensis Haltonun adı ilə Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradılmış geologiya, 1847-ci ildə təşkil olunan, müxtəlif dövrlərdə yaşamış incəsənət xadimlərinin əsərləri saxlanan İncəsənət Əsərləri Kolleksiya-larını qeyd etmək olar. Eyni zamanda universitetin biologiya şöbəsində yerləşən, professor Frensis Haltonun adı ilə Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradılmış geologiya, 1847-ci ildə təşkil olunan, müxtəlif dövrlərdə yaşamış incəsənət xadimlərinin əsərləri saxlanan İncəsənət Əsərləri Kolleksiya-larını qeyd etmək olar. Eyni zamanda universitetin biologiya şöbəsində yerləşən, professor Frensis Haltonun adı ilə Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradılmış geologiya, 1847-ci ildə təşkil olunan, müxtəlif dövrlərdə yaşamış incəsənət xadimlərinin əsərləri saxlanan İncəsənət Əsərləri Kolleksiya-larını qeyd etmək olar. Eyni zamanda universitetin biologiya şöbəsində yerləşən, professor Frensis Haltonun adı ilə Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradılmış geologiya, 1847-ci ildə təşkil olunan, müxtəlif dövrlərdə yaşamış incəsənət xadimlərinin əsərləri saxlanan İncəsənət Əsərləri Kolleksiya-larını qeyd etmək olar. Eyni zamanda universitetin biologiya şöbəsində yerləşən, professor Frensis Haltonun adı ilə Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradılmış geologiya, 1847-ci ildə təşkil olunan, müxtəlif dövrlərdə yaşamış incəsənət xadimlərinin əsərləri saxlanan İncəsənət Əsərləri Kolleksiya-larını qeyd etmək olar. Eyni zamanda universitetin biologiya şöbəsində yerləşən, professor Frensis Haltonun adı ilə Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradılmış geologiya, 1847-ci ildə təşkil olunan, müxtəlif dövrlərdə yaşamış incəsənət xadimlərinin əsərləri saxlanan İncəsənət Əsərləri Kolleksiya-larını qeyd etmək olar. Eyni zamanda universitetin biologiya şöbəsində yerləşən, professor Frensis Haltonun adı ilə Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradılmış geologiya, 1847-ci ildə təşkil olunan, müxtəlif dövrlərdə yaşamış incəsənət xadimlərinin əsərləri saxlanan İncəsənət Əsərləri Kolleksiya-larını qeyd etmək olar. Eyni zamanda universitetin biologiya şöbəsində yerləşən, professor Frensis Haltonun adı ilə Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradılmış geologiya, 1847-ci ildə təşkil olunan, müxtəlif dövrlərdə yaşamış incəsənət xadimlərinin əsərləri saxlanan İncəsənət Əsərləri Kolleksiya-larını qeyd etmək olar. Eyni zamanda universitetin biologiya şöbəsində yerləşən, professor Frensis Haltonun adı ilə Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradılmış geologiya, 1847-ci ildə təşkil olunan, müxtəlif dövrlərdə yaşamış incəsənət xadimlərinin əsərləri saxlanan İncəsənət Əsərləri Kolleksiya-larını qeyd etmək olar. Eyni zamanda universitetin biologiya şöbəsində yerləşən, professor Frensis Haltonun adı ilə Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradılmış geologiya, 1847-ci ildə təşkil olunan, müxtəlif dövrlərdə yaşamış incəsənət xadimlərinin əsərləri saxlanan İncəsənət Əsərləri Kolleksiya-larını qeyd etmək olar. Eyni zamanda universitetin biologiya şöbəsində yerləşən, professor Frensis Haltonun adı ilə Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradılmış geologiya, 1847-ci ildə təşkil olunan, müxtəlif dövrlərdə yaşamış incəsənət xadimlərinin əsərləri saxlanan İncəsənət Əsərləri Kolleksiya-larını qeyd etmək olar. Eyni zamanda universitetin biologiya şöbəsində yerləşən, professor Frensis Haltonun adı ilə Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradılmış geologiya, 1847-ci ildə təşkil olunan, müxtəlif dövrlərdə yaşamış incəsənət xadimlərinin əsərləri saxlanan İncəsənət Əsərləri Kolleksiya-larını qeyd etmək olar. Eyni zamanda universitetin biologiya şöbəsində yerləşən, professor Frensis Haltonun adı ilə Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradılmış geologiya, 1847-ci ildə təşkil olunan, müxtəlif dövrlərdə yaşamış incəsənət xadimlərinin əsərləri saxlanan İncəsənət Əsərləri Kolleksiya-larını qeyd etmək olar. Eyni zamanda universitetin biologiya şöbəsində yerləşən, professor Frensis Haltonun adı ilə Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradılmış geologiya, 1847-ci ildə təşkil olunan, müxtəlif dövrlərdə yaşamış incəsənət xadimlərinin əsərləri saxlanan İncəsənət Əsərləri Kolleksiya-larını qeyd etmək olar. Eyni zamanda universitetin biologiya şöbəsində yerləşən, professor Frensis Haltonun adı ilə Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradılmış geologiya, 1847-ci ildə təşkil olunan, müxtəlif dövrlərdə yaşamış incəsənət xadimlərinin əsərləri saxlanan İncəsənət Əsərləri Kolleksiya-larını qeyd etmək olar. Eyni zamanda universitetin biologiya şöbəsində yerləşən, professor Frensis Haltonun adı ilə Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradılmış geologiya, 1847-ci ildə təşkil olunan, müxtəlif dövrlərdə yaşamış incəsənət xadimlərinin əsərləri saxlanan İncəsənət Əsərləri Kolleksiya-larını qeyd etmək olar. Eyni zamanda universitetin biologiya şöbəsində yerləşən, professor Frensis Haltonun adı ilə Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradılmış geologiya, 1847-ci ildə təşkil olunan, müxtəlif dövrlərdə yaşamış incəsənət xadimlərinin əsərləri saxlanan İncəsənət Əsərləri Kolleksiya-larını qeyd etmək olar. Eyni zamanda universitetin biologiya şöbəsində yerləşən, professor Frensis Haltonun adı ilə Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradılmış geologiya, 1847-ci ildə təşkil olunan, müxtəlif dövrlərdə yaşamış incəsənət xadimlərinin əsərləri saxlanan İncəsənət Əsərləri Kolleksiya-larını qeyd etmək olar. Eyni zamanda universitetin biologiya şöbəsində yerləşən, professor Frensis Haltonun adı ilə Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradılmış geologiya, 1847-ci ildə təşkil olunan, müxtəlif dövrlərdə yaşamış incəsənət xadimlərinin əsərləri saxlanan İncəsənət Əsərləri Kolleksiya-larını qeyd etmək olar. Eyni zamanda universitetin biologiya şöbəsində yerləşən, professor Frensis Haltonun adı ilə Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradılmış geologiya, 1847-ci ildə təşkil olunan, müxtəlif dövrlərdə yaşamış incəsənət xadimlərinin əsərləri saxlanan İncəsənət Əsərləri Kolleksiya-larını qeyd etmək olar. Eyni zamanda universitetin biologiya şöbəsində yerləşən, professor Frensis Haltonun adı ilə Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradılmış geologiya, 1847-ci ildə təşkil olunan, müxtəlif dövrlərdə yaşamış incəsənət xadimlərinin əsərləri saxlanan İncəsənət Əsərləri Kolleksiya-larını qeyd etmək olar. Eyni zamanda universitetin biologiya şöbəsində yerləşən, professor Frensis Haltonun adı ilə Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradılmış geologiya, 1847-ci ildə təşkil olunan, müxtəlif dövrlərdə yaşamış incəsənət xadimlərinin əsərləri saxlanan İncəsənət Əsərləri Kolleksiya-larını qeyd etmək olar. Eyni zamanda universitetin biologiya şöbəsində yerləşən, professor Frensis Haltonun adı ilə Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradılmış geologiya, 1847-ci ildə təşkil olunan, müxtəlif dövrlərdə yaşamış incəsənət xadimlərinin əsərləri saxlanan İncəsənət Əsərləri Kolleksiya-larını qeyd etmək olar. Eyni zamanda universitetin biologiya şöbəsində yerləşən, professor Frensis Haltonun adı ilə Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradılmış geologiya, 1847-ci ildə təşkil olunan, müxtəlif dövrlərdə yaşamış incəsənət xadimlərinin əsərləri saxlanan İncəsənət Əsərləri Kolleksiya-larını qeyd etmək olar. Eyni zamanda universitetin biologiya şöbəsində yerləşən, professor Frensis Haltonun adı ilə Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradılmış geologiya, 1847-ci ildə təşkil olunan, müxtəlif dövrlərdə yaşamış incəsənət xadimlərinin əsərləri saxlanan İncəsənət Əsərləri Kolleksiya-larını qeyd etmək olar. Eyni zamanda universitetin biologiya şöbəsində yerləşən, professor Frensis Haltonun adı ilə Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradılmış geologiya, 1847-ci ildə təşkil olunan, müxtəlif dövrlərdə yaşamış incəsənət xadimlərinin əsərləri saxlanan İncəsənət Əsərləri Kolleksiya-larını qeyd etmək olar. Eyni zamanda universitetin biologiya şöbəsində yerləşən, professor Frensis Haltonun adı ilə Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradılmış geologiya, 1847-ci ildə təşkil olunan, müxtəlif dövrlərdə yaşamış incəsənət xadimlərinin əsərləri saxlanan İncəsənət Əsərləri Kolleksiya-larını qeyd etmək olar. Eyni zamanda universitetin biologiya şöbəsində yerləşən, professor Frensis Haltonun adı ilə Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradılmış geologiya, 1847-ci ildə təşkil olunan, müxtəlif dövrlərdə yaşamış incəsənət xadimlərinin əsərləri saxlanan İncəsənət Əsərləri Kolleksiya-larını qeyd etmək olar. Eyni zamanda universitetin biologiya şöbəsində yerləşən, professor Frensis Haltonun adı ilə Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradılmış geologiya, 1847-ci ildə təşkil olunan, müxtəlif dövrlərdə yaşamış incəsənət xadimlərinin əsərləri saxlanan İncəsənət Əsərləri Kolleksiya-larını qeyd etmək olar. Eyni zamanda universitetin biologiya şöbəsində yerləşən, professor Frensis Haltonun adı ilə Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradılmış geologiya, 1847-ci ildə təşkil olunan, müxtəlif dövrlərdə yaşamış incəsənət xadimlərinin əsərləri saxlanan İncəsənət Əsərləri Kolleksiya-larını qeyd etmək olar. Eyni zamanda universitetin biologiya şöbəsində yerləşən, professor Frensis Haltonun adı ilə Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradılmış geologiya, 1847-ci ildə təşkil olunan, müxtəlif dövrlərdə yaşamış incəsənət xadimlərinin əsərləri saxlanan İncəsənət Əsərləri Kolleksiya-larını qeyd etmək olar. Eyni zamanda universitetin biologiya şöbəsində yerləşən, professor Frensis Haltonun adı ilə Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradılmış geologiya, 1847-ci ildə təşkil olunan, müxtəlif dövrlərdə yaşamış incəsənət xadimlərinin əsərləri saxlanan İncəsənət Əsərləri Kolleksiya-larını qeyd etmək olar. Eyni zamanda universitetin biologiya şöbəsində yerləşən, professor Frensis Haltonun adı ilə Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradılmış geologiya, 1847-ci ildə təşkil olunan, müxtəlif dövrlərdə yaşamış incəsənət xadimlərinin əsərləri saxlanan İncəsənət Əsərləri Kolleksiya-larını qeyd etmək olar. Eyni zamanda universitetin biologiya şöbəsində yerləşən, professor Frensis Haltonun adı ilə Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradılmış geologiya, 1847-ci ildə təşkil olunan, müxtəlif dövrlərdə yaşamış incəsənət xadimlərinin əsərləri saxlanan İncəsənət Əsərləri Kolleksiya-larını qeyd etmək olar. Eyni zamanda universitetin biologiya şöbəsində yerləşən, professor Frensis Haltonun adı ilə Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradılmış geologiya, 1847-ci ildə təşkil olunan, müxtəlif dövrlərdə yaşamış incəsənət xadimlərinin əsərləri saxlanan İncəsənət Əsərləri Kolleksiya-larını qeyd etmək olar. Eyni zamanda universitetin biologiya şöbəsində yerləşən, professor Frensis Haltonun adı ilə Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradılmış geologiya, 1847-ci ildə təşkil olunan, müxtəlif dövrlərdə yaşamış incəsənət xadimlərinin əsərləri saxlanan İncəsənət Əsərləri Kolleksiya-larını qeyd etmək olar. Eyni zamanda universitetin biologiya şöbəsində yerləşən, professor Frensis Haltonun adı ilə Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradılmış geologiya, 1847-ci ildə təşkil olunan, müxtəlif dövrlərdə yaşamış incəsənət xadimlərinin əsərləri saxlanan İncəsənət Əsərləri Kolleksiya-larını qeyd etmək olar. Eyni zamanda universitetin biologiya şöbəsində yerləşən, professor Frensis Haltonun adı ilə Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradılmış geologiya, 1847-ci ildə təşkil olunan, müxtəlif dövrlərdə yaşamış incəsənət xadimlərinin əsərləri saxlanan İncəsənət Əsərləri Kolleksiya-larını qeyd etmək olar. Eyni zamanda universitetin biologiya şöbəsində yerləşən, professor Frensis Haltonun adı ilə Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradılmış geologiya, 1847-ci ildə təşkil olunan, müxtəlif dövrlərdə yaşamış incəsənət xadimlərinin əsərləri saxlanan İncəsənət Əsərləri Kolleksiya-larını qeyd etmək olar. Eyni zamanda universitetin biologiya şöbəsində yerləşən, professor Frensis Haltonun adı ilə Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradılmış geologiya, 1847-ci ildə təşkil olunan, müxtəlif dövrlərdə yaşamış incəsənət xadimlərinin əsərləri saxlanan İncəsənət Əsərləri Kolleksiya-larını qeyd etmək olar. Eyni zamanda universitetin biologiya şöbəsində yerləşən, professor Frensis Haltonun adı ilə Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradılmış geologiya, 1847-ci ildə təşkil olunan, müxtəlif dövrlərdə yaşamış incəsənət xadimlərinin əsərləri saxlanan İncəsənət Əsərləri Kolleksiya-larını qeyd etmək olar. Eyni zamanda universitetin biologiya şöbəsində yerləşən, professor Frensis Haltonun adı ilə Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradılmış geologiya, 1847-ci ild